

2023-cü il 04-05 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş **“Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmilləşmə”** adlı beynəlxalq elmi konfrans keçiriləcək. Konfransla bağlı ətraflı məlumatı Bakı Slavyan Universitetinin aşağıda göstərilən rəsmi veb saytından əldə etmək mümkündür:

www.bsu-uni.edu.az

Konfransın istiqamətləri:

1. Heydər Əliyev və Azərbaycanşünaslıq;
2. Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası;
3. Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı;
4. Heydər Əliyev və Azərbaycan elmi;
5. Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti;
6. Heydər Əliyev və Azərbaycan mədəniyyəti;
7. Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı;
8. Azərbaycanşünaslıq elm sahələri prizmasında;*
9. Tədqiqatın beynəlmilləşməsi məsələsi;
10. Qarabağ Azərbaycandır!

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus

Konfransın əsas tarixləri

Tezislərin göndərilməsinin son tarixi	28 mart 2023-cü il
Konfrans proqramının elan olunması	15 aprel 2023-cü il
Konfransın keçirilməsi tarixi	04 - 05 may 2023-cü il
Tezislərin nəşri	29 may 2023-cü il
Topluda nəşr olunacaq məqalələrin təhvil tarixi	10 iyun 2023-cü il
Toplunun nəşri	20 iyul 2023-cü il

* Filologiya və mədəniyyətşünaslıq;

Pedaqoji elmlər (pedaqogika, psixologiya, metodika, təhsilin təşkili və planlaşdırılması);

İctimai elmlər (fəlsəfə, tarix, sosiologiya).

Tezislərin tərribi qaydaları:

- Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılması və elektron formada təqdim edilməsi: **conference@bsu-uni.edu.az**
- təqdim olunan tezislərin əvvəllər çap olunmaması;
- mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;
- mövzunun aktual və orijinal olması;
- tədqiqatın nəticələrinin elmi və praktik əhəmiyyət daşıması;
- elmi üslubda və səhsiz yazılması;
- təqdim olunan tezislərin mətninin maksimum 3 səhifə olması (1500-1600 söz);
- hər bir tezin yazıldığı dildən başqa iki dildə xülasənin və açar sözlərin olması;
- xülasələrin 200 sözə qədər, Times New Roman, 10 şrift, sətirlərarası məsafə - 1.15 formatında yazılması;
- 5 sözdən ibarət açar sözün verilməsi (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);
- xülasədə irəli sürülən başlıca elmi müddəaların, tədqiqatdan alınan nəticələrin öz əksini tapması;
- mətnin əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllifin soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, elektron ünvanı yazılması;
- tezislərin Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin isə sol kənar – **2.5 sm, sağ kənar 1.5 sm, alt və üst – 2.0 sm şəklində olması;**
- tezin əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafə - 1.15 olması;
- tezisdə əsas başlıqların Times New Roman, 12 şriftlə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfi böyük, qalın yazılması;
- cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1.0 aralıqlı sətirlə, Times New Roman, 10 şriftlə yazılması;
- tezislər konfransın İşçi qrupu tərəfindən dəyərləndiriləcəkdir. Dəyərləndirmə zamanı tezis qəbul, düzəliş və yaxud imtina oluna bilər.
- qəbul olunan tezislərin müəllifinə elanda göstərilən vaxtda qəbul məktubu göndəriləcəkdir. Düzəliş yazılan tezislərin müəllifləri iradları aradan qaldırdıqdan sonra yeni fayla yükləyərək təkrar müraciət etməlidirlər. İmtina olunanlar müraciət edə bilməzlər.
- mətnin içərisində istinad cümlənin sonunda mötərizədə müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi (Qocayev, M.Q.,2017) göstərilir.

- istifadə edilmiş ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.

Tezisin göndəriləcəyi ünvan:

Elektron formada: **conference@bsu-uni.edu.az**

İşçi dilləri: Azərbaycan, türk, ingilis, rus

Konfransda yalnız məruzə edən şəxslərin materialları (tezisləri) çap olunacaqdır.

Konfransla əlaqədar hər hansı təklif və sualla bağlı:

conference@bsu-uni.edu.az elektron poçt ünvanına və ya aşağıdakı əlaqələndirici nömrəyə müraciət edə bilərsiniz.

Qeyd: Aktuallığı, orijinallığı və elmi yeniliyi ilə seçilən tezislər məqalə şəklində işləndikdən sonra xüsusi topluda çap olunacaqdır.

Əlaqə telefonu: (+99412) 4401472

Əlaqələndirici şəxs: dos.Dürdanə Hübətova